



## Viza məlumat vərəqəsi

### İsveçrədə oxumağı planlaşdıran şəxslər üçün tələb edilən sənədlər

**3 aydan artıq müddətdə İsveçrə orta və ali təhsil ocaqlarında təhsil almaq istəyən məktəbli və tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:**

- Tam şəkildə doldurulmuş 3 ədəd ərizə forması.
- Etibarlı pasportun orijinalı və surəti (1-ci, 2-ci və viza və ya möhür olan bütün səhifələrin sürəti). Pasport planlaşdırılmış qalma müddətindən azı 3 ay müddətinə etibarlı və son 10 ildə çap olunmalıdır.
- Yaxın vaxtlarda çəkilmiş 3 ədəd ağ fonda fotosəkil (vəb-saytda izahata baxın).
- Ərizəçinin yaşı 18-dən aşağıdırsa, hər iki valideynin onun İsveçrəyə səyahətinə və oxumasına razılıq haqda notarial qaydada təsdiqlənmiş və İngilis dilinə tərcümə olunmuş icazə (əsl+2 surət).
- İsveçrədə məktəb, universitet, institute və s təhsil müəssisəsindən qəbul haqda məktub (əsl + 2 surəti).
- Təhsil haqqının tam və ya bir hissəsinin ödənilməsinə dair sənəd (əsl + 2 surəti).
- Ərizəçinin əvvəllər aldığı diplom və akademik nailiyyətləri (əsl+ İngilis və ya İsveçrə dillərindən birinə tərcümə olunmuş 3 surəti; Orijinal qaytarılacaq)
- Ərizəçinin sponsorunun maliyyə durumunu təsdiq edən sənədlər: bank arayışları, mülkiyyət sənədləri, ərizəçinin İsveçrədə yaşayış və təhsil ödənişlərini təmin edə biləcək digər sənədlər (əsl + 2 surət).
- İngilis və ya İsveçrənin rəsmi dillərindən birində tərtib edilmiş, ərizəçi tərəfindən imzalanmış və tarixi göstərilmiş motivasiya məktubu (əsl+2 surət)
- İsveçrənin rəsmi dillərindən birində və ya İngilis dilində tərtib edilmiş, imzalanmış və tarix göstərilmiş CV (əsl+2 surət).
- Təhsili bitirdikdən sonra İsveçrəni tərk etmək barədə İsveçrənin rəsmi dillərindən birində və ya İngilis dilində imzalanmış və tarixi göstərilmiş bəyannamə (əsl+2 surət).
- Ailəli şəxslər üçün nigah haqqında şəhadətnamənin, uşaqlar üçün doğum haqqında şəhadətnamənin 3 surəti.
- Qalacağınız Kantonun Miqrasiya Ofisi əlavə sənədlər tələb edə bilər. Səfirliyə viza üçün müraciət etməzdən əvvəl mümkün olan əlavə sənədlərin siyahısını öyrənmək üçün İsveçrədəki müvafiq kantonal Miqrasiya Ofisi ilə əlaqə saxlayın. İsveçrədə yaşayacağınız Kantonun miqrasiya ofisi tərəfindən əlavə sənədlər tələb edilə bilər.**

#### Ümumi məlumatlar və qeydlər

Ərizə forması və əlavə sənədlər ərizəçi tərəfindən Səfirliyə **şəxsən** Bazar ertəsindən Cümə axşamına qədər, saat 09.00-dan 12.00-a qədər növbə almaqla təqdim edilməlidir. Nəzərə alın ki, **viza üçün ərizə ancaq bütün lazımı sənədlər tam şəkildə təqdim edildikdə qəbul olunur.** Növbə [www.swiss-visa.ch](http://www.swiss-visa.ch) saytı vasitəsi ilə təyin edilir. D vizası üçün ərizə formasının onlayn qeydiyyatı mümkün deyil. Səfirlik heç bir **kənar** qurum və ya xidmət göstərən təşkilatlarla əməkdaşlıq etmir.